

Bank Olmayan Kredit təşkilatı "AzKredit" ASC-nin illik idarəetmə hesabatı

- 1.1. **Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi:** Bank Olmayan Kredit Təşkilatı "AzKredit" Açıq Səhmdar Cəmiyyəti, qısaldılmış adı "AzKredit", hüquqi şəxsin vergi uçuğu haqqında şəhadətnamənin nömrəsi (VÖEN) - 1603868181, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin qeydiyyat nömrəsi - 1603868181 qeydiyyata alındığı tarix 01 noyabr 2019-cu ildir.
- 1.2. **Emitentin hüquqi ünvanı və olduğu yer:** Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1, mənzil 34, AZ1002; olduğu yer: Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10Q, STN Biznes Mərkəzi
- 1.3. **Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları:** mövcud deyil
- 1.4. **Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:** Gəncə nümayəndəliyi 03.03.2022-ci il tarixində yaradılmışdır. Ünvan: Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 31
- 1.5. **Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti:** mövcud deyil
- Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı: mövcud deyil
- Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:** "AzKredit" Azərbaycan Respublikasının Bank Olmayan Kredit Təşkilatları haqqında qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BOKT "AzKredit" ASC-yə 10 iyun 2021 il tarixli BKT-39 nömrəli kreditlərin verilməsi üçün lisenziyaya (xüsusi icazəyə) uyğun olaraq məşğul olur. "AzKredit" öz fəaliyyətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada investisiya və ödəniş qiymətli kağızlarının emissiyasını, o cümlədən adi və imtiyazlı səhmlərin, istiqrazların, digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi və ləğvini həyata keçirə bilər.
- 1.6. **Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri:** 10 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BOKT "AzKredit" ASC-yə BKT-39 nömrəli kreditlərin verilməsi üçün müddətsiz lisenziya təqdim edilmişdir.
- 1.7. **Emitentin təklif etdiyi məhsullar və xidmətlər:** Emitent öz Nizamnaməsinə əsasən aşağıdakı məhsul və xidmətləri təklif edir:
- Biznes və istehlak kreditlərinin verilməsi;
 - istiqrazlar emissiya edir, Emitentin fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi üçün digər formada investisiyaların cəlb olunması üzrə fəaliyyəti;
- 1.8. **Emitentin işçilərinin sayı və onun rüblük dinamikası (müddətin sonuna):**

2022-ci il			
I rüb	II rüb	III rüb	IV rüb
42	42	42	41

1.9. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı:

Emitentin Nizamnaməsinə əsasən, Emitentin idarəetmə orqanları Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası; icra orqanı İdarə Heyətidir.

Emitentin Səhmdarlarının Ümumi Yığıncağı barədə məlumat:

- Əsgərov Qurban Nəcəf oğlu

Emitentin Müşahidə Şurası barədə məlumat:

“AzKredit”in müşahidə şurası öz səlahiyyətləri hüddudlarında “AzKredit”ə ümumi rəhbərliyi və “AzKredit”in fəaliyyəti üzərində nəzarəti həyata keçirir. “AzKredit”in müşahidə şurasının üzvlərinin sayı üç nəfərdən ibarətdir. Onlar üç ildən artıq olmayan müddətə seçilir. “AzKredit”in müşahidə şurasının sədri ümumi yığıncaq tərəfindən müşahidə şurasının üzvləri arasından seçilir.

- Rəhman Rzayev – Müşahidə Şurasının sədri
- Şahnaz Hüseynova – Müşahidə Şurasının üzvü
- Sona Kazımlı – Müşahidə Şurasının üzvü

Emitentin İdarə Heyəti barədə məlumat:

“AzKredit”in cari fəaliyyətinə rəhbərlik onun kollegial icra orqanı olan idarə heyəti tərəfindən həyata keçirilir.

- Ceyhun Əliyev – İdarə Heyətinin sədri
- Amil Musaev – İdarə Heyətinin sədrinin müavini
- Ramil Şıxəliyev – İdarə Heyətinin üzvü

Emitentin Audit Komitəsi barədə məlumat:

“AzKredit”də daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün müşahidə şurası tərəfindən audit komitəsi yaradılmışdır.

- Şahnaz Hüseynova – Audit Komitəsinin sədri
- Səbinə Qarayeva – Audit Komitəsinin üzvü
- Sona Kazımlı – Audit Komitəsinin üzvü

Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı: 1 nəfər fiziki şəxs

1.10. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı: Əsgərov Qurban Nəcəf oğlu – 300000 (üç yüz min) manat, 3000 ədəd adi, adlı, sənədsiz səhm, 100 %

1.11. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı): - mövcud deyil.

1.12. emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat: hesabat dövrü ərzində 2 dəfə keçirilmişdir

1.12.1.1. yığıncağın keçirilmə tarixi və yeri (ünvan): 1. 28.02.2022-ci il; 25 may 2022-ci il

1.12.2.2. ümumi yığıncaqda qəbul edilmiş qərarlar: 1. Dividend məbləğinin səhmdara ödənilməsi; 2. Kənar Audit rəyinin təsdiq edilməsi, bu barədə Mərkəzi Banka məlumat verilməsi və kənar audit rəyinin kütləvi informasiya vasitələrində nəşri ilə bağlı tədbirlərin görülməsi.

1.13. emitentin dövrüdə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):

Emitentin 26.01.2023-cü il tarixinə dövriyyədə nominal dəyəri 1000 AZN (bir min manat) manat olmaqla 500 (beş yüz) ədəd istiqrazı var.

- 1.13.1. investisiya qiymətli kağızın növü və forması:** Təmin edilməmiş faizli istiqraz
- 1.13.2. investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi:** AZ2001023368; 06.06.2022
- 1.13.3. investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri:** hər birinin nominal dəyəri 1000 AZN olmaqla 500 ədəd
- 1.13.4. İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri:** 500000 AZN (beş yüz min manat)
- 1.13.5. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir):** 1.361.040,91 AZN məbləğində dividend ödənilmişdir.
- 1.13.6. Faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqraz üzrə gəlirliliyin illik faiz dərəcəsi:** 8%
- 1.13.7. İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda):** Bakı Fond Birjası
- 1.14. emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:** mövcud deyil
- 1.14.1. əqdin məbləği:** mövcud deyil
- 1.14.2. hesabat tarixinə əqdin ödənilməmiş hissəsi:** mövcud deyil
- 1.15. emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:** mövcud deyil
- 1.15.1. bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği:** mövcud deyil
- 1.15.2. aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi:** mövcud deyil
- 1.16. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi:** 19.05.2023
- 1.17. hesabatın açıqlanma mənbəyi haqqında məlumat:** Emitentin internet sahifəsi <http://www.azcredit.az>, Azərbaycan Respublikası Mərkəzi Bankının internet www.cbar.az

İdarə Heyətinin sədri

Maliyyə şöbəsinin müdiri



Ceyhun Əliyev

Amil Musaev



**BANK OLMAYAN KREDİT TƏŞKİLATI
“AZKREDİT” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun
hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi
31 dekabr 2022-ci il tarixində bitən il üzrə**

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MÜNDƏRİCAT

Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsinə görə rəhbərliyin məsuliyyəti haqqında bəyanat	1
Müstəqil auditorların rəyi	2
Maliyyə vəziyyəti haqqında hesabat	4
Mənfəət və ya zərər və məcmu gəlirlər haqqında hesabat	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7

Maliyyə hesabatları üzrə qeydlər:

1. Giriş	8
2. Şirkətin əməliyyat mühiti	8
3. Hesabatların tərtib edilməsinin əsas prinsipləri və əsas uçot siyasətləri	9
4. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr	16
5. Dərc olunmuş, lakin hazırda qəbul olunmamış standartlar və şərtlər	16
6. Əmlak, tikili və avadanlıqlar	17
7. Qeyri-maddi aktivlər	18
8. Pul vəsaitləri və onların ekvivalentləri	18
9. Müştərilərə verilmiş kreditlər	18
10. Digər aktivlər	20
11. Digər öhdəliklər	20
12. Nizamnamə kapitalı	20
13. İnzibati və əməliyyat xərcləri	21
14. Əmək haqqı və işçilərlə bağlı digər xərclər	21
15. Mənfəət vergisi	21
16. Digər gəlirlər/(xərclər), xalis	22
17. Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri	23
18. Kapitalin idarə olunması	24
19. Maliyyə alətlərinin ədalətli dəyəri	24
20. Risklərin idarə edilməsi siyasəti	25
21. Əlaqəli tərəflərlə əməliyyatlar və qalıqlar	32
22. Hesabat tarixindən sonra baş vermiş hadisələr	33

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİNƏ GÖRƏ
RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA BƏYANAT
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ**

Aşağıdakı bəyanat, 2-3-cü səhifələrdə göstərilmiş müstəqil auditorların rəyində auditorların vəzifələri haqqında müddəalarla birgə oxunmalıdır və "Azkredit" ASC (bundan sonra "Şirkət") maliyyə hesabatları ilə əlaqədar rəhbərlik və müstəqil auditorlar arasında müvafiq vəzifə bölgüsünü əks etdirmək məqsədi daşıyır.

Şirkətin 31 dekabr 2022-ci il tarixində bitən il üzrə fəaliyyətinin nəticələrini, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklikləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") əsasən müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə rəhbərlik məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərlik:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəda uyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS əsasında hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa, onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Şirkət işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin:

- Şirkətin daxilində səmərəli və yüksək səviyyəli daxili nəzarət sisteminin təşkili, tətbiqi və qorunması;
- Şirkətin maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanması və maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat uçotu sisteminin təşkil olunması;
- Mühasibat uçotunun Azərbaycan Respublikasında qəbul edilmiş qanunvericilik və mühasibat uçotu standartlarına müvafiq qaydada aparılması;
- Mümkün imkanlardan istifadə edərək Şirkətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması və;
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması üçün məsuliyyət daşıyır.

31 dekabr 2022-ci il tarixində bitən il üzrə maliyyə hesabatları Şirkətin Rəhbərliyi tərəfindən 10 may 2023-cü ildə təsdiq edilmişdir.

Rəhbərlik adından:

Ceyhun Əliyev
İdarə Heyətinin sədri

Amil Musayev
Maliyyə şöbəsinin müdiri

10 may 2023-cü il
Bakı, Azərbaycan Respublikası

10 may 2023-cü il
Bakı, Azərbaycan Respublikası



Nexia EA

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Azkredit” ASC-nin Səhmdarları və Rəhbərliyinə:

Rəy

Biz “Azkredit” ASC-nin (“Şirkət”) 31 dekabr 2022-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixə tamamlanan il üzrə mənfəət və ya zərər və məcmu gəlirlər haqqında hesabatı, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, eləcə də əsas uçot prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Şirkətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından ədalətli əks etdirir.

Rəy üçün əsas

Biz auditori Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatlarının Auditori üzrə auditorun məsuliyyəti bölməsində təsvir olunur. Mühəsiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühəsiblərin etika məəcəlləsi”nə (“MBESS Məcəlləsi”) uyğun olaraq biz Şirkətdən müstəqilik və biz MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutu rəyin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Maliyyə hesabatları üçün rəhbərliyin və Şirkətin idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatları Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarət üzrə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Şirkəti ləğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativ olmadığı hallar istisna olmaqla, rəhbərlik Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi bağlı məsələlərin (belə məsələlər varsa) açıqlanmasına və mühəsibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Şirkətin idarə edilməsinə cavabdeh olan şəxslər Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz ümumiyyətlə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürməklə hazırkı maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar spektisizm tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılığa gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Şirkətin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıyıq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldiyimiz halda, biz auditor hesabatımızda fərdi maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Lakin gələcək hadisə və ya şəraitlər Şirkət daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmunu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə hər hansı əhəmiyyətli çatışmazlıqları tərəfimizdən müəyyən olunduğu halda Şirkətin idarə edilməsinə cavabdeh olan şəxslərin nəzərinə çatdırmalıyıq.

10 may 2023-cü il
Azərbaycan, Bakı



Nexia EA

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2022-Cİ İL TARİXİNƏ

(Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	8	64,238	1,446,809
Müştərilərə verilmiş kreditlər	9	971,676	129,599
Əmlak, tikili və avadanlıqlar	6	470,658	342,926
Qeyri-maddi aktivlər	7	23,125	-
Təxirə salınmış mənfəət vergisi aktivləri		26,544	16,407
Digər aktivlər	10	324,202	43,499
Cəmi aktivlər		1,880,443	1,979,240
Öhdəliklər və kapital			
Öhdəliklər			
Cari vergi öhdəliyi		82,239	229,581
Digər öhdəliklər	11	243,336	159,060
Cəmi öhdəliklər		325,575	388,641
Kapital			
Nizamnamə kapitalı	12	300,000	300,000
Bölüşdürülməmiş mənfəət		1,254,868	1,290,599
Cəmi kapital		1,554,868	1,590,599
Cəmi öhdəliklər və kapital		1,880,443	1,979,240

Rəhbərlik adından:

Ceyhun Əliyev

İdarə Heyətinin sədri

Amil Musayev

Maliyyə şöbəsinin müdiri

10 may 2023-cü il
Bakı, Azərbaycan Respublikası

10 may 2023-cü il
Bakı, Azərbaycan Respublikası

8-33-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİRLƏR HAQQINDA HESABAT
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan manatı ilə)

Rəhbərlik adından:


Amil Musayev

8-33-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan manatı ilə)

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi Kapital
1 yanvar 2021-ci il tarixinə	300,000	542,142	842,142
İl üzrə mənfəət	-	1,330,617	1,330,617
Dividend ödənişi	-	(582,160)	(582,160)
31 dekabr 2021-ci il tarixinə	300,000	1,290,599	1,590,599
İl üzrə mənfəət	-	1,320,449	1,320,449
Dividend ödənişi	-	(1,356,180)	(1,356,180)
31 dekabr 2022-ci il tarixinə	300,000	1,254,868	1,554,868

Rəhbərlik adından:

Ceyhun Əliyev
İdarə Heyətinin sədri

10 may 2023-cü il
 Bakı, Azərbaycan Respublikası



(Handwritten signature in blue ink)

Amil Musayev
Maliyyə şöbəsinin müdiri

10 may 2023-cü il
 Bakı, Azərbaycan Respublikası

8-33-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

Qeyd	31 dekabr 2022-ci il tarixində bitən il üzrə	31 dekabr 2021-ci il tarixində bitən il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ İLƏ BAĞLI OLAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:		
Mənfəət vergisindən əvvəl (zərər)/ gəlir	1,650,560	1,663,337
Qeyri pul maddələri üzrə düzəlişlər:		
Köhnəlmə və amortizasiya xərcləri	31,112	28,589
Faiz gətirən aktivlər üzrə ehtimal olunan zərər üçün ehtiyat/(bərpa)	16,546	1,338
Xarici valyuta əməliyyatları üzrə zərər	11,421	14,807
Hesablanmış faizdə dəyişikliklər	(12,114)	(1,032)
Əməliyyat aktivlərində dəyişikliklərdən əvvəl əməliyyat mənfəəti	1,697,525	1,707,039
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər:		
Müştərilərə verilmiş kreditlər	(858,623)	(129,599)
Banklarda yerləşdirilmiş müddətli depozitlər	-	340,859
Digər aktivlər	(280,807)	80,334
Cari vergi öhdəliyi	(1,559)	(133,657)
Digər öhdəliklər	99,614	62,824
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər	(1,041,375)	220,761
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri, mənfəət vergisi və faizlərdən əvvəl	656,150	1,927,800
Ödənilmiş mənfəət vergisi	(489,151)	(105,000)
Ödənilmiş dividend	(1,356,180)	(582,160)
Əməliyyat fəaliyyətinə yönəldilmiş xalis pul vəsaitləri	(1,189,181)	1,240,640
İNVESTİSİYA FƏALİYYƏTİ İLƏ BAĞLI OLAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:		
Əmlak və avadanlıqların və qeyri-maddi aktivlərin alınması	(181,969)	(369,796)
İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul vəsaitləri	(181,969)	(369,796)
Məzənnə fərqlərinin pul və pul vəsaitlərinə təsiri	(11,421)	(14,807)
PUL VƏ PUL VƏSAİTLƏRİNDƏ XALIS Artma	(1,382,571)	856,037
PUL VƏ PUL VƏSAİTLƏRİ, ilin əvvəlinə	1,446,809	590,772
PUL VƏ PUL VƏSAİTLƏRİ, ilin sonuna	8	1,446,809

Rəhbərlik adından:

Ceyhun Əliyev
İdarə Heyətinin sədri

Amil Musayev
Maliyyə şöbəsinin müdiri
10 may 2023-cü il
Bakı, Azərbaycan Respublikası10 may 2023-cü il
Bakı, Azərbaycan Respublikası

8-33-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.

1. GİRİŞ

Şirkət və onun fəaliyyəti haqqında

Bank olmayan kredit təşkilatı "AzKredit" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "Şirkət") 1 noyabr 2019-cu ildə Məhdud Məsuliyyətli Cəmiyyəti kimi təsis edilmişdir.

Şirkət 4 sentyabr 2020-ci il tarixindən etibarən Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik onun kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən həyata keçirilir. Cəmiyyətin fəaliyyəti üzərində nəzarəti isə Müşahidə Şurası həyata keçirir.

Şirkətin maliyyələşdirmə mənbələri nizamnamə kapitalından, qanunla yol verilən bütün mənbələrdən alınan qrant və hədiyyələrdən, qanunla yol verilən bütün mənbələrdən alınan kreditlərdən, həmçinin özünün həyata keçirdiyi mikro kredit əməliyyatları və bütün digər mənbələrdən əldə etdiyi gəlirlərdən təşkil olunur.

Şirkət səhmdarlar tərəfindən onun hesabına köçürülən mülkiyyətin, fəaliyyəti nəticəsində əldə etdiyi gəlirin, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq əldə etdiyi digər mülkiyyətin mülkiyyətçisidir. Şirkət mülkiyyəti real, əsas və digər aktivlərdən ibarətdir.

Şirkətə 10 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BKT-39 nömrəli kredit verilməsi üçün lisenziya təqdim edilmişdir.

Hazırda Şirkətin fəaliyyət sahəsi kredit verilməsi və əldə olunan portfel üzrə kredit məbləğlərinin yığımının təmin edilməsindən ibarətdir.

Şirkət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və onun məqsədlərinə və siyasətinə uyğun olan hər hansı digər fəaliyyətlə məşğul ola əməliyyatlar apara bilər.

Şirkətin hüquqi ünvanı: Nizami rayonu, M.X.Şərifli küçəsi, ev-1, mənzil-34, AZ1002, Bakı, Azərbaycan
Şirkətin faktiki ünvanı: Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10Q, STN Biznes Mərkəzi, 3-cü mərtəbə, AZ1029, Bakı, Azərbaycan

Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə olan işçi heyəti 41 nəfərdən ibarətdir (1 yanvar 2022: 41).

2. ŞİRKƏTİN ƏMƏLİYYAT MÜHİTİ

Şirkətin fəaliyyəti əsasən Azərbaycan Respublikasının ərazisində yerləşir. Beləliklə, şirkət inkişafda olan bazar iqtisadiyyatının xüsusiyyətləri ilə səciyyələnən Azərbaycanın iqtisadi bazarlarında fəaliyyətlə bağlı risklərə məruz qalır. Hüquqi, vergi və normativ baza və rejimlərin inkişafı davam edir, lakin onların müddələrinin həm fərqli şərh olunması, həm də tez-tez dəyişdirilməsi müşahidə olunur. Bütün bunların və sair hüquqi və vergi maneələri nəticəsində Azərbaycanda fəaliyyət göstərən müəssisələr müxtəlif çətinliklərlə üzləşirlər.

Maliyyə hesabatlarında Azərbaycandakı biznes mühitinin şirkətin fəaliyyətinə və maliyyə vəziyyətinə təsiri şirkət rəhbərliyi tərəfindən qiymətləndirilir. Gələcəkdə biznes mühiti rəhbərliyin cari qiymətləndirməsindən fərqlənə bilər.

Beynəlxalq kredit reyting agentlikləri mütəmadi olaraq Azərbaycan Respublikasının kredit reytingini qiymətləndirirlər. 2021-ci ildə Fitch və S&P Azərbaycan Respublikasının reytingini "BB+" olaraq qiymətləndirmişdir. Moody's Investors Service, ölkə üçün "Ba2" kredit reytingini təyin etmişdir.

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Azərbaycan manatı 2022-ci il ərzində sabit qalmışdır. Lakin, gələcək dövrdə məzənnə üzrə qeyri-müəyyənlik və şirkət sisteminin davam edən həssaslığı görülməli tədbirlərin real iqtisadiyyata ötürülməsinə mane olur.

Azərbaycan Respublikasının gələcək iqtisadi inkişafı əsasən hökumətin vergi, hüquq, tənzimləyici və siyasi islahatlarla birlikdə həyata keçirdiyi iqtisadi, maliyyə və pul tədbirlərinin səmərəliliyindən asılıdır. Rəhbərlik, şirkətin fəaliyyətinə təsir göstərəcək iqtisadi mühitdəki bütün islahatları və nəticədə onların, şirkətin maliyyə vəziyyətinə necə təsir göstərə biləcəyini proqnozlaşdırmaq iqtidarında deyil. Rəhbərlik hazırda müxtəlif neft qiymətləri üzrə həssaslıq təhlili həyata keçirir və biznesin davamlılığını təmin etmək üçün müvafiq tədbirlər planı hazırlayır.

3. HESABATLARIN TƏRTİB EDİLMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ VƏ ƏSAS UÇOT SİYASƏTLƏRİ

Hesabatların uyğunluğunun bəyanı

Şirkətin hazırkı maliyyə hesabatları Beynəlxalq Mühəsibat Standartları Şurası tərəfindən dərc edilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartları ("MHBS") və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Şərhlər Komitəsi ("MHBSŞK") tərəfindən dərc edilmiş şərhlər əsasında hazırlanmışdır.

Fasiləsizlik prinsipi

Bu maliyyə hesabatları Şirkətin fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməsini və yaxın gələcəkdə işini normal şərtlər altında davam etdirəcəyini nəzərdə tutur.

Təqdimatın digər əsasları

Bu maliyyə hesabatları əksi göstərilmədiyi hallarda Azərbaycan manatı ("AZN") ilə təqdim edilmişdir. Bu maliyyə hesabatları, müəyyən maliyyə alətlərinin ədalətli dəyərinin və MHBS əsasında yenidən qiymətləndirilmiş məbləğdə binaların ölçülməsi istisna olmaqla tarixi dəyər prinsiplərinə əsasən hazırlanmışdır.

Şirkət mühəsibat sistemini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil edir. Bu maliyyə hesabatlarını hazırlayarkən yerli mühəsibat prinsiplərinə uyğun tərtib edilmiş mühəsibat sistemindən istifadə edilmiş və MHBS-ə uyğunlaşdırılmaq məqsədilə hesabatlara düzəlişlər edilmişdir. Bu düzəlişlərə əməliyyatların iqtisadi mahiyyətini əks etdirmək üçün müəyyən təsnifləşdirilmələr, həmçinin müəyyən aktiv və öhdəliklərin, eləcə də gəlir və xərclərin maliyyə hesabatlarındakı maddələrə uyğunlaşdırılması məqsədilə edilən yenidən təsnifləşdirilmələr aiddir.

Əsas mühəsibat prinsipləri üzrə xülasə aşağıda təqdim edilir:

Faiz gəlir və xərclərinin tanınması

Faiz gəlir və xərcləri effektiv faiz metodundan istifadə etməklə hesablama üsuluna əsasən qeydə alınır. Effektiv faiz metodu, maliyyə aktivlərinin və ya öhdəliklərinin (eləcə də maliyyə aktivləri və ya öhdəlikləri qrupunun) amortizasiya edilmiş maya dəyərinin hesablanması, faiz gəlir və xərclərinin müvafiq dövrlər üzrə tanınmasını nəzərdə tutur.

Effektiv faiz dərəcəsi maliyyə alətinin təxmin edilmiş istifadə müddəti üzrə təxmin edilən gələcək ödəniləcək və ya alınacaq vəsaitləri (o cümlədən effektiv faiz dərəcəsinin tərkib hissəsi sayılan müvafiq ödənilmiş və ya alınmış haqq və komissiyalar, əməliyyat xərcləri, eləcə də digər diskont və mükafatlar) və ya müvafiq olduqda daha qısa müddət üzrə maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin qalıq dəyərini dəqiq diskontlaşdırma dərəcəsidir.

Köhnəlmə nəticəsində maliyyə aktivi hesabdan silinirsə (qismən silinirsə), belə aktivlər üzrə faiz gəliri sonradan mümkün zərərlərin qiymətləndirilməsi üçün istifadə edilmiş effektiv faiz dərəcəsi nəzərə

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

alınmaqla gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üzrə istifadə edilən faiz dərəcəsinin tətbiq edilməsi ilə tanınır.

Aktivlərin ədalətli dəyəri üzrə qazanılmış faizlər, faiz gəlirləri kimi təsnifləşdirilir.

Maliyyə alətləri

Şirkət müqaviləyə əsasən maliyyə aləti üzrə öhdəlik daşıyan tərəfə çevrildiyi zaman maliyyə aktivini və ya öhdəliyini maliyyə vəziyyəti hesabatında tanıyır. Maliyyə aktivlərinin və öhdəliklərinin adi yolla alınması və satılması zamanı hesablaşma tarixində əməliyyat müvafiq olaraq tanınır.

Maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə ölçülür. İlkin tanınma zamanı, maliyyə aktivləri və öhdəliklərinin satın alınması və ya yerləşdirilməsi ilə bağlı bütün birbaşa əməliyyat xərcləri (mənfəət və ya zərərdə tanınan maliyyə aktiv və öhdəlikləri istisna olmaqla) müvafiq olaraq maliyyə aktivinin ədalətli dəyərindən azaldılır və ya maliyyə öhdəliyinin ədalətli dəyərində əlavə edilir.

Mənfəət və zərər hesabına tanınan maliyyə aktiv və öhdəliklərinin satın alınması və ya yerləşdirilməsi ilə bağlı birbaşa əməliyyat xərcləri dərhal mənfəət və zərər hesablarında tanınır.

Verilmiş kreditlər və debitor borcları

Verilmiş kreditlər və debitor borcları, maliyyə hesabatlarının digər kateqoriyaları üzrə təsnifləşdirilən aktivlərdən fərqli olaraq sabit və ya müəyyən edilən ödənişli və fəal bazara çıxarılmayan qeyri-törəmə aktivlərdir. Bu aktivlərə vəsait qoyularkən məqsəd dərhal və ya qısa müddət ərzində onların satılması deyil və bu aktivlər nə ticarət məqsədləri ilə saxlanılan maliyyə aktivlərinə, nə də satılabilən maliyyə aktivləri kateqoriyalarına aid edilmir. Bu tip aktivlər effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır.

Kreditlərin və debitor borclarının tanınmasına xitam verilməsi, onların dəyərində ehtimal edilən azalmalar yaranması, eləcə də onların dəyərsizləşməsi nəticəsində yaranan mənfəət və zərərlər müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır.

Ədalətli dəyərin ölçülməsi

Ədalətli dəyər ölçmə tarixində əsas bazarda və ya əsas bazar olmadıqda həmin tarixdə Şirkətin daxil ola biləcəyi daha sərfəli bazarda bazar iştirakçıları arasında intizamlı əməliyyatda aktivini satmaq üçün qəbul edilmiş və ya öhdəliyi köçürmək üçün ödəniləcək qiymətdir. Öhdəliyin ədalətli dəyəri onun yerinə yetirilməmə riskini əks etdirir.

Mümkün olduqda, Şirkət fəal bazarda həmin alət üçün elan olunmuş qiymətlər üzrə alətin ədalətli dəyərini ölçür. Bazar, qiymətləndirmə məlumatlarını təmin etmək üçün aktivlər və ya öhdəliklər üzrə əməliyyatlar davamlı olaraq kifayət qədər tezlikdə və həcmdə baş verdikdə fəal hesab olunur.

Fəal bazarda təyin edilmiş qiymət olmadıqda Şirkət, müşahidə edilə bilən müvafiq məlumatların istifadəsini artıran və müşahidə edilə bilməyən məlumatların istifadəsini azaldan qiymətləndirmə üsullarından istifadə edir. Seçilmiş qiymətləndirmə üsulu, bazar iştirakçıları əməliyyata qiymət təyin edərkən nəzərə aldıkları bütün amilləri özündə birləşdirir.

Ədalətli dəyəri ölçülən və maliyyə hesabatlarında açıqlanmış bütün aktivlər və öhdəliklər aşağıda təsvir edilmiş və bütövlükdə ədalətli dəyərin ölçülməsi üçün mühüm olan ən aşağı səviyyədə məlumatlara əsaslanmış ədalətli dəyər iyerarxiyasında təsnifləşdirilir:

- Səviyyə 1 – fəal bazarlarda oxşar aktivlər və öhdəliklər üzrə təyin edilmiş (nizamlanmamış) bazar qiymətləri;
- Səviyyə 2 – aktiv və ya öhdəlik üçün birbaşa və ya dolayısı ilə müşahidə edilə bilən məlumatlar olan ilkin məlumatlardan istifadə edilir;
- Səviyyə 3 – aktiv və ya öhdəlik üçün müşahidə edilə bilməyən məlumatlar olan ilkin məlumatlardan istifadə edilir;

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Maliyyə hesabatlarında dövrü əsasda tanınmış aktivlər və öhdəliklər üzrə Şirkət hər hesabat dövrünün sonunda yenidən təyin edilmiş təsnifatla (bütövlükdə ədalətli dəyərin ölçülməsi üçün zəruri olan ən aşağı səviyyəli məlumata əsaslanmış) iyerarxiyada Səviyyələr arasında köçürmələrin olub-olmamasını müəyyən edir.

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri onların asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan vəsaitlərdir. Blokləşdirilmiş məbləğlər pul vəsaitləri və onların ekvivalentlərindən çıxarılır. Pul vəsaitləri və onların ekvivalentləri amortizasiya olunmuş maya dəyərində qeydə alınır.

Müştərilərə verilmiş kreditlər

Müştərilərə verilmiş kreditlər maliyyə hesabatlarının digər kateqoriyaları üzrə təsnifləşdirilən aktivlərdən fərqli olaraq sabit və ya müəyyən ödəniş qrafikinə malik və fəal bazara çıxarılmayan qeyri-törəmə aktivlərdir.

Şirkət tərəfindən verilmiş kreditlər ilk olaraq ədalətli dəyər və əməliyyat üzrə aid olduğu xərclər həcmində tanınır. Hesablanmış ədalətli dəyər kreditin ədalətli dəyərinə bərabər olmadıqda, misal üçün, kredit bazar qiymətindən aşağı dəyərlə verildikdə hesablanmış ədalətli dəyərlə kreditin ədalətli dəyəri arasındakı fərq kreditin ilkin tanınması üzrə zərər kimi qeydə alınır və bu zərərin xüsusiyyətinə uyğun olaraq mənfəət və ya zərər və digər məcmu gəlir hesabatına daxil edilir. Daha sonra, kreditlər effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır. Müştərilərə verilmiş kreditlər gözlənilən kredit zərərləri çıxılmaqla qeydə alınır.

Kreditlərin restrukturizasiyası

Mümkün olduğu hallarda, Şirkət girovu reallaşdırmadan öncə kreditin prolonqasiya edilməsinə səy göstərir. Belə sözlərə ödəmə şərtlərinin dəyişdirilməsi və ya yeni kredit sazişinin imzalanması daxildir.

Şərtlər yenidən razılaşdırıldıqdan sonra belə kreditlər artıq gecikmiş sayılır. Rəhbərlik daimi olaraq, prolonqasiya edilmiş kreditləri təhlil edərək onlar üzrə bütün şərtlərin yerinə yetirilməsini və gələcək ödənişlərin icra olunması ehtimalını təhlil edir. Belə kreditlər, fərdi olaraq və ya kollektiv şəkildə dəyərsizləşmə ehtimallarının mövcudluğunun yoxlanılması məqsədi ilə kreditin ilkin və ya cari effektiv faiz dərəcəsindən istifadə edilərək təhlil edilir.

Verilmiş kreditlərin və avansların silinməsi

Şirkətin siyasətinə əsasən, verilmiş kreditlər və avanslar qaytarılması mümkün olmadıqda gözlənilən kredit zərəri hesabına silinirlər.

Maliyyə aktivlərinin uçotunun xitamı

Şirkət maliyyə aktivini müqaviləsi üzrə pul vəsaitlərinin alınması hüququnun başa çatması və ya maliyyə aktivini, eləcə də sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürülməsi halında maliyyə aktivinin tanınmasına xitam verir. Şirkət sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürüldükdə belə transfer edilmiş aktiv üzərində nəzarəti saxlayırsa, bu zaman saxlanılmış maraqlar aktiv kimi tanınır və müvafiq şəraitdə Şirkətin ödənilməsi ehtimal edilən məbləğlər də müvafiq olaraq öhdəlik kimi tanınır. Əgər Şirkət transfer edilən maliyyə aktivinin sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatları özündə saxlayırsa, bu zaman aktivin tanınması davam edir və əlavə olaraq girov qoyularaq götürülmüş vəsaitlər də borc məbləği kimi tanınır.

Maliyyə aktivini maliyyə vəziyyəti hesabatından tam şəkildə çıxarıldıqda, aktivin qalıq dəyəri ilə onun transferindən alınan və ya alınması nəzərdə tutulan məbləğlərin cəmi arasındakı fərq, mənfəət və ya zərər və digər məcmu gəlir hesabında xitam anınadək tanınmış və kapital hesablarında uçotu aparılan mənfəət və zərər məbləğləri dərhal mənfəət və zərər hesablarında tanınır.

Maliyyə aktivini maliyyə vəziyyəti hesabatından qismən çıxarıldıqda (məsələn, Şirkətin transfer edilmiş aktivin bir hissəsini geri almaq seçimi olduqda və ya bu aktiv üzrə sahiblik hüququ ilə bağlı bütün

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Mənatı ilə)

əhəmiyyətli risk və müqavilənin digər tərəfə ötürülərək yalnız cüzi bir hissənin saxlanması və bunun nəticəsində nəzarətin Şirkətdə qalması halları), Şirkət aktivin qalıq dəyərini cari iştirak ilə bağlı tanınması davam edən qism və transfer edilən hissələrin nisbi ədalətli dəyərində görə təyin edilmiş və maliyyə vəziyyəti hesabatında tanınmayan qismdən ibarət iki hissəyə ayırır. Aktivin tanınmasına xitam verilmiş qismində aid edilən qalıq dəyəri ilə onun transferindən alınan məbləğlərin cəmi arasındakı fərq, mənfəət və ya zərər və digər məcmu gəlir hesabında xitam anınadək tanınmış mənfəət və zərər məbləğləri dərhal mənfəət və zərər hesablarında tanınır.

Mənfəət və ya zərər və digər məcmu gəlir hesabında tanınmış mənfəət və zərər məbləğlərini, aktivin tanınmasına xitam verilən qismi ilə tanınması davam edən qismi arasında bölərkən bu qismlərin ədalətli dəyərlərinin nisbətləri əsas götürülür.

Maliyyə öhdəlikləri və kapital alətləri

Borc və kapital alətləri müqavilə şərtlərindən, eləcə də təyinatından asılı olaraq maliyyə öhdəlikləri və ya kapital kimi təsnifləşdirilir.

Kapital alətləri

Bütün öhdəliklər ödənildikdən sonra xalis aktivlərdə sahiblik hüququna dəlalət edən istənilən müqavilə kapital aləti sayılır. Şirkət tərəfindən yerləşdirilən kapital alətləri, müvafiq yerləşdirmə xərcləri çıxıldıqdan sonra müvafiq vəsaitlərin daxil olması zamanı maliyyə hesabatlarında tanınır.

Maliyyə öhdəlikləri

Maliyyə öhdəlikləri, "MZHƏD maliyyə öhdəlikləri" və "digər maliyyə öhdəlikləri" olmaqla iki hissəyə ayrılır.

MZHƏD

Maliyyə öhdəlikləri ticarət məqsədləri ilə saxlanıldıqda və ya xüsusi olaraq MZHƏD şəklində nəzərdə tutulduqda MZHƏD maliyyə öhdəlikləri kateqoriyasına aid edirlər.

MZHƏD maliyyə öhdəlikləri ədalətli dəyərle təqdim edilir və yenidən ölçülmə zamanı yaranan mənfəət və zərər məbləğləri müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır. Mənfəət və zərər hesabında tanınan xalis mənfəət və ya zərərə maliyyə öhdəliyi üzrə ödənilən bütün faizlər daxildir və bu məbləğ mənfəət və ya zərər və digər məcmu gəlir hesabatında "digər gəlirlər/(xərclər)" bəndində öz əksini tapır.

Digər maliyyə öhdəlikləri

Digər maliyyə öhdəlikləri ilkin olaraq bütün əməliyyat xərcləri çıxıldıqdan sonra ədalətli dəyər ilə ölçülür.

Digər maliyyə öhdəlikləri növbəti dövrlərdə effektiv faiz dərəcəsi metodundan istifadə olunmaqla amortizasiya edilmiş maya dəyərində ölçülür və faiz xərcləri effektiv gəlir kriteriyasına əsaslanaraq tanınır.

Effektiv faiz dərəcəsi metodu, maliyyə öhdəliyinin amortizasiya olunmuş maya dəyərini hesablanması və faiz xərci məbləğinin müvafiq dövrlər üzrə paylaşdırılmasını nəzərdə tutur. Bu metod maliyyə öhdəliyinin nəzərdə tutulan istifadə müddəti üzrə təxmin edilən gələcək ödəniləcək vəsaitləri və ya müvafiq olduqda, daha qısa müddət üzrə maliyyə öhdəliyinin qalıq dəyərini dəqiq diskontlaşdırma dərəcəsidir.

Borc alınmış vəsaitlər

Borc alınmış vəsaitlərin məbləği müqavilə tərəfdaşı tərəfindən vəsaitlərin Şirkətə ödənilməsi zaman qeyd olunur. Qeyri-törəmə maliyyə öhdəlikləri amortizasiya olunmuş maya dəyərində qeydə alınır. Şirkət borclarını satın aldığı halda maliyyə vəziyyəti hesabatından çıxarılır və borcun erkən ödənilməsi əsasında yaranan öhdəliyin qalıq dəyəri və ödənilmiş məbləğ arasındakı fərq mənfəət və zərər hissəsinə daxil edilir.

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Mənatı ilə)

Maliyyə öhdəliklərinin tanınmasına xitam verilməsi

Maliyyə öhdəliyinə yalnız bu öhdəliyin silinməsi, ləğv edilməsi və ya müddətinin başa çatması hallarında xitam verilir. Tanınmasına xitam verilmiş maliyyə öhdəliyinin qalıq dəyəri ilə ödənilmiş və ya ödəniləcək məbləğlərin cəmi arasındakı fərq dərhal mənfəət və zərər hesablarında tanınır.

Maliyyə aktiv və öhdəliklərin əvəzləşdirilməsi

Maliyyə aktivləri və öhdəlikləri yalnız aktiv və öhdəliklərin əvəzləşdirilməsi üçün müəyyən edilmiş hüquq olduqda və ya eləcə də müqavilə üzrə əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivini realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər. Maliyyə aktivlərinin müvəqqəti olaraq qarşı tərəfə transfer edilməsi zamanı bu maliyyə aktivləri qarşı tərəfin öhdəliyi ilə əvəzləşdirilmir.

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər yığılmış amortizasiya və ehtimal edilən dəyər azalmaları üzrə ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır. Faydalı iqtisadi ömür təxminləri, qalıq dəyərləri və köhnəlmə/amortizasiya metodları hər bir hesabat tarixində yenidən təhlil edilir və təxminlərdə olan dəyişikliklərin təsiri prospektiv olaraq aşağıdakı dərəcələrdə tətbiq edilir:

Kompüter və avadanlıqlar	20%
Mebel və qurğular	20%

Təmir və saxlama xərcləri baş verdiyi zaman tanınır və kapitalizasiya kriteriyalarına uyğun gəlməsi halları istisna olmaqla mənfəət və zərər hesablarında əməliyyat xərcləri kimi tanınır.

Hər bir hesabat dövrünün sonunda Şirkət öz əmlak, avadanlıq və qeyri-maddi aktivlərini dəyərsizləşmə zərərliyinin baş verməsini təyin etmək məqsədi ilə təhlil edir. Əgər belə hal mövcud olarsa bu aktiv üzrə əldə edilməsi mümkün olan məbləğ təyin edilir və dəyərsizləşmə zərərinin məbləği (əgər varsa) hesablanır. Fərdi aktiv üzrə əldə edilməsi mümkün olan məbləğin təyin edilməsi mümkün olmadıqda Şirkət aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin qalıq dəyərini təhlil edir.

Tikililər yenidən hesablama tarixində ədalətli dəyərdə olan, müstəqil qiymətləndiricilər tərəfindən zamanətli şəkildə, bazar əsaslı faktlarla müəyyənlanmış, hər hansı sonrakı yığılmış amortizasiya və qiymətdən düşmə zərərliyindən az olmaqla, maliyyə vəziyyəti haqqında hesabatda öz yenidən qiymətləndirilmiş məbləğlərində göstərilir. Yenidən hesablama elə bir müntəzəm qaydada həyata keçirilir ki, balans dəyəri maliyyə hesabatı tarixində istifadə olunan ədalətli dəyər ilə müəyyən olunmuş dəyərdən maddi olaraq, fərqlənmir.

Əmlakın bazar dəyərinin təyin olması, bazar yanaşma metodu ilə aparılır ki, bu da özündə, bənzər daşınmaz əmlak qiymətləri və MHBS 13 ilə uyğunlaşan tikililərin ədalətli dəyəri ilə eyni olan bazar satış qiymətlərinin təhlili də daxil edir.

Yenidən hesablama nəticəsində bu cür binaların yenidən qiymətləndirilməsindən yaranan hər hansı bir artım əmlakın yenidən hesablama ehtiyatının kredit balansına yazılır. Bu artım, əgər eyni aktivin, bundan əvvəl xərc kimi tanınan dəyərləndirilmiş məbləğində azalmdırsa, bu hal istisna kimi götürülür. Əgər artım əvvəllər hesablanmış azalma həcminə uyğundursa, mənfəət və ya zərər və digər məcmu gəlir hesabatında kredit hesabı kimi göstərilir. Əgər yenidən hesablama həmin aktivlərin əvvəlki yenidən hesablama ilə əlaqədirdə, bu cür binaların yenidən qiymətləndirilməsindən yaranan azalma balansdan artıqdırsa, xərc kimi hesablanır.

Yenidən qiymətləndirilmiş tikililər üzrə amortizasiya ayırmaları mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda daxil edilir. Yenidən qiymətləndirmə artımı illik olaraq, bölüşdürülməmiş gəlirə köçürülür. Köçürülmüş artımın miqdarı aktivin ilkin dəyəri üzrə tutulmuş amortizasiya xərcləri ilə, artım ilə bağlı vergi təsiri üçün tənzimlənən yenidən qiymətləndirilmiş hesab üzrə tutulmuş amortizasiya xərcləri arasındakı fərqa bərabərdir.

Əgər aktiv (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidi) üzrə əldə edilməsi mümkün olan məbləğ aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) qalıq dəyərindən

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

azdırsa onun qalıq dəyəri qaytarılması mümkün olan məbləğə qədər azaldılır. Dəyərsizləşmə zərəri birbaşa mənfəət və zərər hesablarında qeydə olunur.

Dəyərsizləşmə zərərlərinə səbəb olan hallar növbəti dövrlərdə aradan qalxdıqda aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) qalıq dəyəri yenidən təyin edilmiş məbləğə qədər artırılır amma yeni təyin edilmiş qalıq dəyəri aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) keçmiş dövrlərdə dəyərsizləşmə itkilərinin tanınmasından öncə mövcud olan qalıq dəyərindən daha çox ola bilməz. Dəyərsizləşmə zərərlərinin geri qaytarılması dərhal mənfəət və zərər hesablarında tanınır.

Silindikdə, satılıqda və ya istifadəsinin davam etdirilməsi zamanı gələcəkdə iqtisadi faydanın əldə edilməsi təxmin edilmədikdə əmlak, avadanlıq və qeyri-maddi aktivlərin tanınmasına xitam verilir. Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin tanınmasına xitam verilməsi nəticəsində yaranan mənfəət və zərərlər satış nəticəsində əldə edilən vəsaitlərlə aktivin qalıq dəyəri arasında olan fərq kimi hesablanır və dərhal mənfəət və zərər hesablarında tanınır.

Vergi qanunvericiliyi

Vergi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.

Cari vergi xərci hesabat dövrü ərzində yaranmış vergi mənfəəti əsasında hesablanır. Mənfəət və ya zərər və digər məcmu gəlir hesabatındakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə vergi mənfəəti maliyyə hesabatlarındakı mənfəətdən fərqlənir. Şirkətin cari mənfəət vergisi xərci, hesabat dövründə qüvvədə olan vergi dərəcələrindən istifadə etməklə hesablanır.

Təxirə salınmış vergi isə aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onların vergiyə uyğun qalıq dəyərləri arasındakı fərqlərdən yaranan və gələcəkdə ödəniləcək və ya geri alınacaq məbləğlərin əsasında hesablanır və bu zaman balans öhdəliyi üsulundan istifadə edilir.

Təxirə salınmış vergi öhdəliyi ümumiyyətlə bütün vergi bazasını artıran maddələr üçün hesablanır, təxirə salınmış vergi aktivini isə bu aktivdən gələcəkdə istifadə etmək üçün kifayət qədər mənfəətin olması təxmini nəzərə alınaraq balansda tanınır. Müvəqqəti fərqlərin mühasibat mənfəətinə və vergi mənfəətinə təsir göstərməyən digər aktiv və öhdəliklərin ilkin tanınması zamanı yarandığı hallarda (biznes kombinasiyaları istisna olmaqla), belə vergi aktiv və öhdəlikləri tanınmır.

Təxirə salınmış vergi aktivinin qalıq dəyəri hesabat tarixində nəzərdən keçirilir və əgər gələcəkdəki mənfəət əldə edilməsi ilə bağlı təxminlər bu aktivin reallaşdırmağa imkan vermirsə bu vergi aktivinin dəyəri tam və ya qismən bu təxminlərə uyğunlaşdırılmaq üçün azaldılır.

Təxirə salınmış vergini hesablayarkən vergi aktivinin reallaşdırılması və ya öhdəliyin ödənilməsi zamanı qüvvədə olan vergi dərəcəsindən istifadə edilməlidir. Birbaşa kapitala təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa məcmu gəlir hesabında əks etdirilir. Kapitala təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər də kapitalda öz əksini tapır.

Aşağıdakı hallarda təxirə salınmış vergi aktivini və vergi öhdəliyi əvəzləşdirilərək xalis şəkildə təqdim edilə bilər:

- Şirkətin cari mənfəət vergisi aktivini mənfəət vergisi öhdəliyi ilə əvəzləşdirmək üçün qanuni və icrası mümkün olan hüququ mövcud olduqda; və
- Təxirə salınmış aktiv və öhdəliklər bir vergi orqanı tərəfindən qoyulan məbləğlərə aid edilsin və bu vergilər üzrə öhdəlik eyni müəssisəyə məxsus olsun.

Azərbaycan Respublikasında fəaliyyət göstərən bənzər təşkilatların fəaliyyəti nəticəsində digər vergilər də yaranır. Bu vergilər əməliyyat xərclərinin bir hissəsi kimi tanınır və mənfəət və ya zərər və digər məcmu gəlir hesabatına daxil edilir.

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Ehtiyatlar

Ehtiyatlar, Şirkət keçmiş hadisələr nəticəsində cari hüquqi və ya əsaslanmış öhdəliyə malik olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərə yaradan ehtiyatların azalma ehtimalı olduqda və öhdəlik məbləği etibarlı şəkildə qiymətləndirildikdə uçota alınır.

Ehtiyat kimi tanınan məbləğ hesabat dövrünün sonunda müvafiq risklər və qeyri-müəyyənliklər də nəzərə alınmaqla cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan məbləğin təxmini göstəricisidir. Ehtiyatı hesablayarkən cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan pul vəsaitlərinin təxminindən istifadə edilsə, ehtiyatın qalıq dəyəri bu pul vəsaitlərinin cari dövrə olan diskontlaşdırılmış dəyərinin cəminə bərabərdir (pulun vaxt dəyərinin əhəmiyyət kəsb etdiyi hallarda).

Ehtiyatın qarşılınması üçün tələb edilən iqtisadi faydaların tam və ya qismən üçüncü şəxslərin hesabına geri qaytarılması gözlənilirsə, debitor borc aktiv kimi yalnız o halda tanınır ki, üçüncü tərəfin kompensasiya ödəməsi ehtimalı var və bu məbləğ etibarlı şəkildə təxmin edilə bilər.

Təqaüd və digər mükafatlar üzrə öhdəliklər

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, Şirkət işçilərin əmək haqlarından təqaüd ayırımları tutur və onları dövlət sosial müdafiə fonduna köçürür. Bu cür ayırımları hesablayarkən təqaüd sisteminin göstərişlərinə müvafiq olaraq işəgötürənlər tərəfindən cari ödənişlərin hesablanması zamanı işçi heyəti üzrə nəzərdə tutulan ümumi xərclərin müəyyən nisbəti götürülür. Belə xərclər müvafiq əmək haqlarının alındığı dövrlərə aid edilir. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər dövlət sosial müdafiə fondu tərəfindən yerinə yetirilir.

Şirkət Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu tərəfindən nəzərdə tutulmuş təqaüd proqramından başqa hər hansı bir digər təqaüd proqramında iştirak etmir. Bundan əlavə, Şirkətdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilməsi məcbur olan digər mühüm müavinətlər mövcud deyildir.

Şərti aktivlər və öhdəliklər

Şərti aktivlər maliyyə vəziyyəti hesabatında tanınmır, amma belə aktivlərlə bağlı iqtisadi mənfəətlərin alınması ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda açıqlamalar verilir. Şərti öhdəliklər maliyyə vəziyyəti hesabatında tanınmır, amma bu öhdəliklərlə bağlı pul vəsaitlərinin ödənilməsinin ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda açıqlamalar verilir.

Nizamnamə kapitalı

Nizamnamə kapitalı səhmdarlar tərəfindən verilən nizamnamə kapitalının miqdarıdır. Səhmlərin ümumi miqdarı Şirkətin öz nizamnamə kapitalını qanuna müvafiq olaraq səhmdarların razılığı ilə artırma və ya azalda bilər. Adi səhmlər üzrə dividendlər bu dividendlərin elan olunduğu dövr üzrə azalma kimi tanınır. Beynəlxalq Mühəsibat Uçotu Standartı 10 "Hesabat tarixindən sonra baş vermiş hadisələr" (BMUS 10) müvafiq olaraq balans hesabatı tarixindən sonra elan edilmiş dividendlər sonradan baş vermiş hadisələr kimi qəbul edilir və müvafiq olaraq açıqlanır.

Xarici valyuta əməliyyatları

Şirkətin əməliyyat valyutası onun fəaliyyət göstərdiyi iqtisadi mühitin valyutası olan Azərbaycan Manatıdır.

Xarici valyutada olan maliyyə aktiv və öhdəliklər, balans tarixində mövcud olan ARMB-nin valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan Manatına çevrilir. Xarici valyutada aparılan əməliyyatlar isə əməliyyat tarixinə mövcud olan valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentinə çevrilir. Bu çevrilmələr zamanı yaranan gəlir və xərclər mənfəət və zərər hesabında xarici valyuta ilə əməliyyatlar üzrə gəlirlər/(zərər çıxılmaqla) sətrində göstərilir.

Xarici valyuta məzənnələri

Maliyyə hesabatlarının hazırlanması zamanı Şirkət tərəfindən istifadə edilən hesabat tarixinə valyuta məzənnələri aşağıdakı kimi olmuşdur:

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
ABŞ dolları/AZN	1.7000	1.7000
Avro/AZN	1.8114	1.9265

4. UÇOT SİYASƏTİNİN TƏTBİQİ ZAMANI ƏHƏMİYYƏTLİ EHTİMALLAR VƏ MÜLAHİZƏLƏR

Şirkət növbəti il ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğlərinə təsir göstərən ehtimallar və mülahizələr irəli sürür. Həmin ehtimallar və mülahizələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və təxminlər irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti il ərzində aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

Vergi qanunvericiliyi. Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə məruz qalır.

Əlaqəli tərəflərlə əməliyyatların uçotu. Şirkət adi fəaliyyəti gedişində əlaqəli tərəflərlə əməliyyatlar aparır. MHBS-a uyğun olaraq maliyyə alətləri olaraq ədalətli dəyərdə uçota alınmalıdır. Həmin əməliyyatların bazar və ya qeyri-bazar faiz dərəcələri ilə həyata keçirilməsini müəyyən etmək məqsədilə bu cür əməliyyatlar üçün aktiv bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə edilir. Mülahizələrin irəli sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi təşkil edir.

5. DƏRC OLUNMUŞ, LAKİN HAZIRDA QƏBUL OLUNMAMIŞ STANDARTLAR VƏ ŞƏRHLƏR

31 dekabr 2022-ci il tarixində bitən il üçün müəyyən yeni standartlar, standartlara və şərtlərə düzəlişlər hələ də qüvvədə deyil, Şirkət erkən qəbul etməyi düşünmür. Buna görə, maliyyə hesabatlarının hazırlanmasında tətbiq edilməmişdir.

MHBS 17 "Sığorta müqavilələri" (18 may 2017-ci ildə dərc olunub və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). MHBS 17 şirkətlərə sığorta müqavilələrinin uçotu üzrə mövcud praktikanı tətbiq etməyə icazə verən MHBS 4-ü əvəz edir. MHBS 4-ə əsasən investorlar analoji sığorta şirkətlərində maliyyə nəticələrini müqayisə etmək və üzləşdirməkdə çətinlik çəkirdilər. MHBS 17 sığortaçının təkrar sığorta müqavilələri daxil olmaqla, bütün növ sığorta müqavilələrinin uçotu standartının prinsiplərinə əsaslanan yeganə standartdır. Bu standartın tələbinə görə sığorta müqavilələri qrupları (i) müqavilələrin yerinə yetirilməsi üçün nağd pul axınları üzrə mövcud olan bütün məlumatları müşahidə edilə bilən bazar məlumatlarına uyğun olaraq nəzərə alan riskə görə düzəldilmiş gələcək nağd pul axınlarının diskont dəyəri ilə (müqavilələrin yerinə yetirilməsi üzrə nağd pul axınları); (ii) müqavilələr qrupu üzrə bölüşdürülməmiş mənfəəti (müqavilələr üzrə servis marjası) toplamaqla (dəyər öhdəlik olduqda) və ya çıxmaqla (dəyər aktiv olduqda) tanınmalı və qiymətləndirilməlidir. Sığortaçılar sığorta müqavilələri qrupundan yaranan gəliri sığorta proqramını təqdim etdiyi dövr ərzində, eləcə də riskdən azad olunduğu halda əks etdirəcəklər. Müqavilələr qrupu üzrə zərər mövcuddursa və ya mövcud olarsa müəssisə dərhal zərəri əks etdirəcək.

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Rəhbərlik yeni standartların həyata keçirilməsi, maliyyə hesabatlarına təsir göstərməsi və şirkət tərəfindən qəbulu müddətini də nəzərə alır.

Yuxarıda başqa cür nəzərdə tutulmadığı hallarda, yeni standartlar və şərtlərin şirkət maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözlənilmir.

6. ƏMLAK, TİKİLİ VƏ AVADANLIQLAR

Əmlak, tikili və avadanlıqların balans dəyərinin hərəkəti aşağıdakı cədvəldə göstərilir:

	Kompüter və rabitə avadanlıqlar	Mebel və qurğular	Cəmi əmlak və avadanlıqlar	Torpaq	Cəmi
Dəyər					
1 yanvar 2021-ci il	4,670	1,584	628	-	6,882
Əlavələr	4,296	-	365,500	-	369,796
Dəyər					
31 dekabr 2021-ci il	8,966	1,584	366,128	-	376,678
Əlavələr	6,386	-	383	150,200	156,969
Dəyər					
31 dekabr 2022-ci il	15,352	1,584	366,511	150,200	533,647
Yığılmış amortizasiya					
1 yanvar 2021-ci il	(3,327)	(1,584)	(252)	-	(5,163)
İl üzrə köhnəlmə xərcləri	(2,140)	-	(26,449)	-	(28,589)
Yığılmış amortizasiya					
31 dekabr 2021-ci il	(5,467)	(1,584)	(26,701)	-	(33,752)
İl üzrə köhnəlmə xərcləri	(2,863)	-	(26,374)	-	(29,237)
Yığılmış amortizasiya					
31 dekabr 2022-ci il	(8,330)	(1,584)	(53,075)	-	(62,989)
Qalıq dəyər					
1 yanvar 2021-ci il	3,499	-	339,427	-	342,926
Qalıq dəyər					
31 dekabr 2021-ci il	3,499	-	339,427	-	342,926
Qalıq dəyər					
31 dekabr 2022-ci il	7,022	-	313,436	150,200	470,658

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

7. QEYRİ-MADDİ AKTİVLƏR

Qeyri-maddi aktivlərin balans dəyərinin hərəkəti aşağıdakı cədvəldə göstərilir:

	Program təminatı və lisenziyalar	Cəmi
İlkin dəyəri		
31 dekabr 2021-ci il	-	-
Əlavələr	25,000	25,000
31 dekabr 2022-ci il	25,000	25,000
Yığılmış köhnəlmə/amortizasiya		
31 dekabr 2021-ci il	-	-
İllik köhnəlmə xərci	(1,875)	(1,875)
31 dekabr 2022-ci il	(1,875)	(1,875)
Xalis qalıq		
31 dekabr 2021-ci il	-	-
31 dekabr 2022-ci il	23,125	23,125

8. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Banklardakı pul vəsaitləri	64,238	1,446,809
Kassadakı pul	-	-
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	64,238	1,446,809

9. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

Müştərilərə verilmiş kreditlər, ilkin olaraq, Azərbaycan Respublikasının ərazisində yaşayanlar üçün nəzərdə tutulur.

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Korporativ kreditlər	30,000	30,000
Fiziki şəxslərə verilmiş kreditlər	945,064	99,866
Müştərilərə verilmiş kreditlər (Ümumi)	975,064	129,866
Çıxılsın: GKZ ehtiyatı	(15,501)	(1,299)
Müştərilərə verilmiş kreditlər (Xalis)	959,563	128,567
Təxirə salınmış faiz gəliri	12,113	1,032
Cəmi müştərilərə verilmiş kreditlər (Xalis)	971,676	129,599

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

2022-ci il ərzində kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatın hərəkəti aşağıdakı kimidir:

	Fiziki şəxslərə verilmiş kreditlər	Korporativ kreditlər	Cəmi
1 yanvar 2022-ci il tarixinə dəyərsizləşmə üzrə ehtiyat	999	300	1,299
İl ərzində dəyərsizləşmə üzrə ehtiyat	14,865	22	14,887
İl ərzində dəyərsizləşmə üzrə ehtiyatın bərpa edilməsi	(685)	-	(685)
İl ərzində bərpa edilmiş/(silinmiş) məbləğlər	-	-	-
31 dekabr 2022-ci il tarixinə dəyərsizləşmə üzrə ehtiyat	15,179	322	15,501

2021-ci il ərzində kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatın hərəkəti aşağıdakı kimidir:

	Fiziki şəxslərə verilmiş kreditlər	Korporativ kreditlər	Cəmi
1 yanvar 2021-ci il tarixinə dəyərsizləşmə üzrə ehtiyat	-	-	-
İl ərzində dəyərsizləşmə üzrə ehtiyat ayırmaları	999	300	1,299
İl ərzində dəyərsizləşmə üzrə ehtiyatın bərpa edilməsi	-	-	-
İl ərzində dəyərsizləşmə üzrə ehtiyatın silinməsi	-	-	-
31 dekabr 2021-ci il tarixinə dəyərsizləşmə üzrə ehtiyat	999	300	1,299

Kredit portfelinin iqtisadi sektorlar üzrə bölgüsü aşağıdakı kimidir:

	31 dekabr 2022-ci il		31 dekabr 2021-ci il	
	Məbləğ	%	Məbləğ	%
<i>Korporativ kreditlər</i>	30,000	3.08	30,000	23.10
Cəmi korporativ kreditlər	30,000	3.08	30,000	23.10
<i>Fiziki şəxslərə verilmiş kreditlər</i>				
Kənd təsərrüfatı	55,200	5.66	3,450	2.66
Xidmət	147,180	15.09	19,970	15.38
Ticarət və xidmətlə bağlı kreditlər	143,070	14.67	40,430	31.13
İstehlak kreditləri	371,010	38.05	-	-
Digər	228,604	23.45	36,016	27.73
Cəmi fiziki şəxslərə verilmiş kreditlər	945,064	96.92	99,866	76.90
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar (ümumi)	975,064	100	129,866	100

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Müştərilərə verilmiş kreditlər və avanslar üzrə kredit riskinə dair məlumat üçün 20 sayılı *Maliyyə Risklərinin İdarə Edilməsi* Qeydinə istinad edin.

Rəhbərlik hesab edir ki, Bank tərəfindən hesablanmış kreditlərin dəyərsizləşmə zərəri üzrə ehtiyat ayırmaları müştərilərə verilmiş kredit və avansların qalıq dəyərlərinin ədalətli şəkildə təqdimatı üçün yetərlidir.

Müştərilərə verilmiş kredit və avansların hər bir sinfi üzrə balans dəyəri təxminən 31 dekabr 2022-ci il və 31 dekabr 2021-ci il tarixlərinə onların ədalətli dəyərində bərabərdir.

10. DİGƏR AKTİVLƏR

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Ödənilmiş avanslar	14,797	3,133
Gələcək dövrün gəlirləri	2,525	2,439
Kompensasiya	172,175	-
Digər debitor borcları	134,705	37,927
Cəmi digər aktivlər	324,202	43,499

11. DİGƏR ÖHDƏLİKLƏR

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Əmək haqları və işçilərə ödənilməli olan digər məbləğlər	81,964	75,052
Dövlət Sosial Müdafiə fondu ilə hesablaşmalar	26,246	23,277
Müştərilərə ödənilməli vəsaitlər	116,660	60,731
Gələcək dövrün gəliri üzrə öhdəliklər	15,338	-
Digər kreditor borcları	3,128	-
Cəmi digər aktivlər	243,336	159,060

12. NİZAMNAMƏ KAPİTALI

Şirkətin qeydiyyatdan keçmiş və ödənilmiş səhmlərinin məbləği 31 dekabr 2022-ci və 31 dekabr 2021-ci il tarixlərinə 300,000 AZN təşkil etmişdir. Səhmlərin hərəkəti aşağıdakı kimidir:

	Adi səhmlərin sayı	Səhmin nominal dəyəri	Cəmi
31 dekabr 2021-ci il	3,000	100	300,000
Buraxılmış yeni səhmlər	-	-	-
31 dekabr 2022-ci il	3,000	100	300,000

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

13. İNZİBATİ VƏ ƏMƏLİYYAT XƏRCLƏRİ

Ümumi və inzibati xərcləri aşağıdakılar daxildir:

	31 dekabr 2022-ci il tarixində bitən il üzrə	31 dekabr 2021-ci il tarixində bitən il üzrə
Peşəkar və hüquqi xidmətlər üzrə xərclər	238,452	208,823
İcarə xərcləri	60,938	62,440
Köhnəlmə və amortizasiya xərcləri	31,112	28,587
Yanacaq xərcləri	25,008	23,692
Rəbitə xərcləri	22,417	20,685
Poçt xərcləri	11,012	11,045
Ofis xərcləri	6,457	5,007
Kommunal xərclər	5,714	3,204
Təhlükəsizlik xərcləri	350	-
Təmir və texniki xidmət xərcləri	30	1,985
Digər xərclər	5,620	8,794
Cəmi inzibati və əməliyyat xərcləri	407,110	374,262

14. ƏMƏK HAQQI VƏ İŞÇİLƏRLƏ BAĞLI DİGƏR XƏRCLƏR

Əmək haqqı və işçilərlə bağlı digər xərclər, əmək haqqı, maaş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlər, illik ödənişli və xəstəlik məzuniyyətləri, bonuslar və işçilərə göstərilən xidmətlər şəklində təqdim olunan qeyri-monetar müavinətlərdən ibarətdir. İşçilərlə bağlı xərclər aşağıdakılardır:

	31 dekabr 2022-ci il tarixində bitən il üzrə	31 dekabr 2021-ci il tarixində bitən il üzrə
Əmək haqqı və işçilərə digər ödənişlər	819,355	709,025
Azərbaycan Respublikası Sosial Müdafiə Fonduna ödənişlər	149,351	117,865
Cəmi əmək haqqı və işçilərlə bağlı digər xərclər	968,706	826,890

15. MƏNFƏƏT VERGİSİ

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Cari vergi xərcləri	340,248	339,045
Təxirə salınmış mənfəət vergi xərci	(10,137)	(6,325)
İl üzrə mənfəət vergisi xərci	330,111	332,720

Gözlənilən və faktiki tətbiq edilən vergi xərclərinin tutuşdurulması aşağıda göstərilir:

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
BMHS-na əsasən vergidən əvvəlki mənfəət	1,650,560	1,663,337
Qanunvericiliklə müəyyən edilmiş vergi dərəcəsinə əsasən hesablanmış mənfəət vergisi xərci (20%)	330,111	332,667
Vergi məqsədləri üçün çıxılmayan xərclər və ya vergidən azad edilməyən gəlirlərin vergi effekti:		
Kapitalda nəzərə alınan təxirə salınmış gəlir/(xərc)	-	-
Mənfəətdə nəzərə alınan təxirə salınmış gəlir/(xərc)	-	53
İl üzrə mənfəət vergisi xərci	330,111	332,720

BMHS və Azərbaycanın vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması məqsədilə aktiv və öhdəliklərin balans dəyəri arasında müvəqqəti fərqlər əmələ gəlir. Bu müvəqqəti fərqlər üzrə hərəkətlərin vergi təsiri 20% dərəcəsinə qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi. Təxirə salınmış mənfəət vergisi BMHS-ə uyğun maliyyə hesabatlarının hazırlanması məqsədilə uçota alınmış aktiv və öhdəliklərin balans dəyəri ilə yerli vergi qanunvericiliyinə əsasən uçota alınmış belə məbləğlər arasındakı müvəqqəti fərqlərin təsirini əks etdirir. Təxirə salınmış mənfəət vergisi, öhdəlik metoduna əsasən 20% dərəcəsi ilə bütün müvəqqəti fərqlər üçün hesablanır. 31 dekabr 2022-ci və 31 dekabr 2021-ci il tarixlərində tamamlanan il üzrə bu müvəqqəti fərqlərdəki hərəkətlərin vergi təsiri aşağıda göstərilir:

	31 dekabr 2021-ci il	Gəlir və xərc hesabatında (xərc)/gəlir kimi yazılmışdır	31 dekabr 2022-ci il
Vergi bazasını azaldan müvəqqəti fərqlərin vergi təsiri			
Müştərilərə verilmiş kreditlər	(25,920)	72,267	46,347
Əmlak və avadanlıqlar	166	5,110	5,276
Digər aktivlər	27,399	(62,777)	(35,378)
Cari vergi öhdəliyi	(4,644)	(394)	(5,038)
Digər öhdəliklər	19,406	(4,069)	15,337
Banklarda yerləşdirilmiş müddətli depozitlər	-	-	-
Xalis təxirə salınmış mənfəət vergisi aktiv	16,407	10,137	26,544

16. DİGƏR GƏLİRLƏR/(XƏRCLƏR), XALİS

Ləğv (iflas) prosesində olan Bank olmayan kredit təşkilatı "Vijn Fond AzərKredit" Məhdud Məsuliyyətli Cəmiyyəti ("Satıcı") ilə "AzKredit" ("Alıcı") arasında 04 dekabr 2019-cu il tarixində Kredit portfelinin alqı-satqısına dair müqavilə imzalanmışdır. Bundan sonra 2019-cu ildə ləğv (iflas) prosesində olan Bank olmayan kredit təşkilatı "Vijn Fond AzərKredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu ilə bağlamış

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

olduğu kredit müqavilələri üzrə əldə etdiyi və 04 dekabr 2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ "AzKredit"ə keçmişdir.

Həmin tarixdən etibarən "AzKredit" BOKT "Vijn Fond AzərKredit" MMC-nin BOKT "AzKredit" ASC-yə satdığı Kredit Portfelində olan ümitsiz kreditlərin yığımını həyata keçirir. "KOMTEC LTD" MMC ilə bağlanan 26 dekabr 2019-cu il tarixli, YGM/0043/2019 nömrəli müqaviləyə əsasən ümitsiz kreditlərin yığımı "KOMTEC LTD" MMC-yə məxsus ödəmə terminalları vasitəsilə həyata keçirilir.

Eyni zamanda kredit borcunu ödəməkdən imtina edən müştərilər barəsində müvafiq məhkəmə orqanlarına iddia sənədləri ilə birgə müraciətlər olunur, məhkəmə orqanları lehimizə qərar verdikdə məhkəmə orqanı tərəfindən təyin olunan məbləğ borclunun və ya zəminin gəlirinə, yaxud borclunun girov qoyduğu əmlaka məcburi icra tədbirləri çərçivəsində yönəldilir.

31 dekabr 2022-ci il bitən il üzrə Şirkətin digər gəlirləri 2,960,309 AZN olmuşdur. (31 dekabr 2021-2,886,410 AZN)

17. ŞƏRTİ ÖHDƏLİKLƏR, TƏHHÜDLƏR VƏ ƏMƏLİYYAT RİSKLƏRİ

ARMB-in tələblərinə uyğunluq

Şirkət Bank Olmayan Kredit Təşkilatları və digər normativ aktlar haqqında qanuna uyğun olaraq, ARMB tərəfindən müəyyən olunmuş qayda və tələblərə riayət etməlidir. Şirkət, ARMB tərəfindən 31 dekabr 2022-ci il və 31 dekabr 2021-ci il tarixlərinə müəyyən olunmuş qayda və tələblərə riayət etmişdir.

Kapital qoyuluşları üzrə öhdəliklər

31 dekabr 2022-ci il və 31 dekabr 2021-ci il tarixlərinə Şirkətin kapital qoyuluşları və ya xərclər üzrə hər hansı bir mühüm öhdəliyi olmamışdır.

Məhkəmə proseduraları

Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində müştərilər və üçüncü şəxslər tərəfindən Şirkətə qarşı iddialar irəli sürülür. Şirkətin rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün heç bir ehtiyat yaradılmamışdır.

Vergi qanunvericiliyi

Azərbaycan vergi qanunvericiliyindəki müddəalara bəzən müxtəlif şərhlər və dəyişikliklər edilir və bu dəyişikliklər müxtəlif mənalarda şərh edilə bilər və nəticədə Azərbaycan vergi orqanları bu müddəaları özləri hesab etdikləri kimi şərh edə bilərlər. Praktikada, Azərbaycan vergi orqanları belə hallarda adətən vergi ödəyicilərinin əleyhinə qərar çıxarırlar ki, nəticədə vergi ödəyiciləri öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə etməyə məcbur olurlar.

Qeyd etmək lazımdır ki, Azərbaycan vergi orqanları məhkəmə orqanları tərəfindən təqdim edilmiş "haqsız vergi qazancı", "əməliyyatın əsas kommersiya məqsədi" konsepsiyalarından və "əməliyyatın kommersiya mahiyyəti/(məqsədi)" kriteriyasından istifadə edə bilərlər.

Belə qeyri-müəyyənliklər, əsasən maliyyə alətlərinin/derivativlərin və transfer qiymətini təyin etmək məqsədilə əməliyyatın bazar qiymətinin istifadə edilməsi zamanı vergi qanunvericiliyinə uyğun olaraq şərhinə aid edilə bilər. Bu hallar eləcə də kreditlər üzrə ehtiyatların yaradılması zamanı yaranan müvəqqəti fərqlərin və bunun vergi öhdəliyinə təsirinin vergi orqanları tərəfindən mənfəət vergisi bazasının bilərəkdən azaldılması kimi şərh edilməsinə aid edilə bilər. Rəhbərlik əmindir ki, bütün lazımi vergilər hesablanmış, öhdəliklər yaradılmışdır və ona görə də əlavə vergi ehtiyatının yaradılmasına ehtiyac yoxdur.

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Ümumiyyətlə, vergi ödəyicilərinin audit tarixindən əvvəlki üç ilə aid maliyyə təsərrüfat fəaliyyəti vergi orqanları tərəfindən yoxlanıla bilər. Bundan əlavə, vergi yoxlamaları başa çatdırsa belə aparılmış yoxlamaların daha yüksək vergi orqanları tərəfindən yoxlanılması ehtimalı da istisna edilmir.

Həmçinin, Azərbaycan Konstitusiyası Məhkəməsinin qərarının müddəalarına əsasən vergi yoxlamasının əhatə etdiyi üç illik limit, məhkəmənin qərarına əsasən vergi ödəyicisinin vergi orqanlarını bilərəkdən yanlış yönləndirdiyi və onlara yanlış yönləndirici məlumatlar verdiyi hallarda uzadıla bilər.

18. KAPİTALIN İDARƏ OLUNMASI

Şirkət borc və kapital qalıqlarını optimallaşdıraraq səhmdarların gəlirini artırmaq şərtlə gələcəkdə fəaliyyətinin davamlılıq prinsipinə uyğun olması üçün çalışır.

Şirkət hər hansı tənzimləmə və ya nəzarət orqanı tərəfindən kapital adekvatlığı monitorinqinə təbə deyil. ARMB-nin yeganə tələbi minimum 300,000 AZN həcmində nizamnamə kapitalının olmasıdır.

Şirkətin kapital strukturu kapital dəyişiklikləri haqqında hesabatda qeyd olunan nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət və yenidən qiymətləndirmə üzrə artımdan ibarətdir.

İdarə Heyəti kapital strukturunu yarım illik əsasda nəzərdən keçirir. Şirkət ümumi kapital strukturunu İdarə Heyətinin tövsiyəsinə əsasən dividendlərin verilməsi və ya yeni səhmlərin buraxılması yolu ilə artırır.

19. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Amortizasiya olunmuş dəyərdə qeydə alınan maliyyə alətlərinin ədalətli dəyəri:

Şirkət müəyyən qiymətləndirmə üsulları ilə maliyyə alətlərinin ədalətli dəyərini açıqlamaq üçün aşağıdakı qiymətləndirmə səviyyələrindən istifadə edir:

- 1-ci səviyyə: Fəal bazarda eyni bir alət üçün aktiv bazar qiymətləri (nizamlanmamış)
- 2-ci səviyyə: Birbaşa (yəni qiymətlər kimi), ya da bilavasitə (yəni qiymətlərdən törəyən) müşahidə oluna bilən, 1-ci səviyyəyə daxil edilmiş kotirovka olunan qiymətdən başqa digər ilkin göstəricilər. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: analoji alətlər üçün fəal bazarda tətbiq edilən bazar qiymətləri; analoji alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən qiymətlər; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısı ilə bazar məlumatlarından müşahidə oluna bildiyi sair qiymətləndirmə üsulları.
- 3-cü səviyyə: ilkin göstəricilər müşahidə oluna bilmir. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə metoduna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsirə malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi əks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur

Aşağıdakı cədvəl ədalətli dəyərində ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərinin hər bir ədalətli dəyər ölçülməsinin 31 dekabr 2022-ci il tarixinə təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındakı səviyyə əsasında təhlil edir:

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	64,238	-	-	64,238
Banklarda yerləşdirilmiş müddətli depozitlər	-	-	-	-
Müştərilərə verilmiş kreditlər	-	-	971,676	971,676
Digər maliyyə aktivləri	-	149,500	-	149,500
Cəmi maliyyə aktivləri	64,238	149,500	971,676	1,185,414
Maliyyə öhdəlikləri				
Digər maliyyə öhdəlikləri	243,336	-	-	243,336
Cəmi maliyyə öhdəlikləri	243,336	-	-	243,336

Aşağıdakı cədvəl ədalətli dəyərində ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərinin hər bir ədalətli dəyər ölçülməsinin 31 dekabr 2021-ci il tarixinə təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındakı səviyyə əsasında təhlil edir:

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	1,446,809	-	-	1,446,809
Banklarda yerləşdirilmiş müddətli depozitlər	-	-	-	-
Müştərilərə verilmiş kreditlər	-	-	129,599	129,599
Digər maliyyə aktivləri	-	41,060	-	41,060
Cəmi maliyyə aktivləri	1,446,809	41,060	129,599	1,617,468
Maliyyə öhdəlikləri				
Digər maliyyə öhdəlikləri	159,060	-	-	159,060
Cəmi maliyyə öhdəlikləri	159,060	-	-	159,060

Ədalətli dəyəri qalıq dəyərinə yaxın olan aktivlər və öhdəliklər

Likvid və ya ödəmə dövrü qısamüddətli (üç aydan daha az) olan maliyyə aktivləri və maliyyə öhdəlikləri üzrə hesab edilir ki, qalıq dəyərləri ədalətli dəyərlərinə yaxındır. Bu fərziyyə həmçinin xüsusi ödəmə müddəti və dəyişən dərəcəli maliyyə alətləri olmadan, depozitlərə də tətbiq edilir.

Sabit və dəyişən dərəcəli maliyyə alətləri

Fəal bazar qiyməti olan borc alətləri üzrə ədalətli dəyər təyin edilmiş bazar qiymətləri əsasında müəyyən edilir. Fəal bazar qiyməti olmayan borc alətlərinin ədalətli dəyəri, hal-hazırda oxşar şərtlər, kredit riski və qalan ödəmə müddəti üzrə borc üçün mövcud olan dərəcələr istifadə etməklə pul vəsaitlərinin gələcək hərəkəti azaldılmaqla qiymətləndirilir.

20. RISKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Şirkətin fəaliyyəti üçün risklərin idarə edilməsi əməliyyatların mühüm elementini təşkil edir. Şirkətin əməliyyatlarına təsir göstərəcək əsas risklər aşağıdakılardan ibarətdir:

- Kredit riski
- Likvidlik riski
- Bazar riski
- Faiz dərəcəsi riski
- Xarici valyuta riski

Şirkətin rəhbərliyi anlayır ki, səmərəli risklərin idarə olunması sisteminə malik olmaq vacib şərtidir. Bu məqsədlə, Şirkət rəhbərliyi risk idarəetmə qrupu yaratmışdır. Bu qrupun əsas məqsədi Şirkəti ehtimal

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Mənatı ilə)

edilən risklərə qarşı qorumaq və ona qarşıda qoyulan hədəflərə çatmaq imkanı yaratmaqdır. Risklərin idarə olunması qrupu vasitəsilə Şirkətin rəhbərliyi, aşağıdakı risklərin idarə olunmasına nəzarət edir:

Kredit riski

Maliyyə aləti üzrə əməliyyat aparan bir tərəf öz öhdəliyini yerinə yetirməməsi nəticəsində digər tərəfə maliyyə zərəri vurduqda, Şirkət kredit riskinə məruz qalır. Kredit riski Şirkətin qarşı tərəflərlə həyata keçirdiyi kredit və digər əməliyyatlar nəticəsində ortaya çıxır ki, bu da maliyyə aktivlərinin yaranmasına gətirib çıxarır.

Şirkət hesab edir ki, kredit riskini aşağıdakı konsepsiya qiymətləndirir:

GKZ hesablamalarının mexanizmi aşağıdakı təsvir olunur və əsas elementləri bunlardır:

DE	Defolt ehtimalı müəyyən vaxt civarında defoltun mümkünlüyünün qiymətləndirilməsidir. Defolt, təhlil edilən müddət ərzində müəyyən anda yalnız müvafiq vəsait daha əvvəl uçotdan çıxarılmamış və hələ də portfelə daxil olanda yaranı bilər.
DHRH	Defolt halında riskin həcmi, müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, əsas və faiz məbləğlərinin qaytarılması, kredit öhdəliyi üzrə gözlənilən vəsaitlərin istifadəsi və yerinə yetirilməmiş ödənişlər üzrə hesablanmış faiz də daxil olmaqla hesabat tarixindən sonra risk həcmində gözlənilən dəyişikliyi nəzərə almaqla gələcək defolt tarixində risk həcmi qiyətləndirilməsidir.
DHZ	Defolt halında zərər müəyyən zaman defolt yarananda əmələ gələn zərərin qiymətləndirilməsidir. Bu, müqavilə ilə nəzərdə tutulmuş ödəniləcək pul vəsaitləri ilə kreditörün əldə etməyi gözlədiyi pul vəsaitləri arasındakı fərqə əsaslanır. Bu, adətən DHZ faizi kimi ifadə edilir.

Özünün GKZ modellərində Şirkət geniş miqyaslı proqnoz məlumatlarına, məsələn kredit riski komponentlərin qiymətləndirmələrinə inteqrasiya olunmuş iqtisadi göstəricilərə əsaslanır. Dəyərsizləşmə zərərləri və azad etmələr maliyyə aktivinin ümumi balans dəyərinə düzəliş kimi uçota alınan modifikasiya zərərlərindən ayrı olaraq uçota alınır və açıqlanır.

Şirkət hesab edir ki, ilkin tanımadan sonra kredit reytingi əhəmiyyətli dərəcədə pisləşdikdə kredit riski əhəmiyyətli dərəcədə artmışdır. Əhəmiyyətli pisləşmə səviyyəsi seqmentdən seqmentə fərqlənir və 2-ci və 3-cü pillə arasında və ya müəyyən edilmiş limit daxilində dəyişir. Şirkət həmçinin aktiv üzrə kredit riskinin əhəmiyyətli artmasına təkan vermək üçün 2-ci dərəcəli keyfiyyət etodunu tətbiq edir, məsələn müştərinin / obyektin müşahidə siyahısına daxil edilməsi və ya hesabın saxlanması. Kredit reytinginin dəyişməsindən asılı olmayaraq müqavilə ödənişləri 30 gündən artıqdırsa, kredit riski ilkin tanıma anından etibarən əhəmiyyətli artmış hesab olunur.

Borcalan müqavilə şərtlərindən asılı olaraq müqavilə ödənişlərini 90 gün gecikdirsə, Şirkət maliyyə alətinin defolt olduğunu və buna görə də GKZ hesablamaları üçün Mərhələ 3-ün (kredit üzrə dəyərsizləşmə) əmələ gəldiyini hesab edir. Şirkət gün ərzində tələb olunan ödənişlər fərdi müqavilələrdə göstəriləndi kimi iş gününün bağlanması səbəbi ilə ödənilməyəndə kassa və banklararası qalıqlarını defolt hesab edir və dərhal tədbirlər görür. Müştərinin defolt vəziyyətində olub-olmamasını keyfiyyət baxımından qiymətləndirilməsi çərçivəsində

Şirkət GKZ-ni AYKD aktivləri, kreditin dəyərsizləşməsi amilləri olan əhəmiyyətli aktivlər və kredit riskinin əhəmiyyətli artması amilləri olan müəyyən aktivlər üçün fərdi əsasla hesablayır. Şirkət bütün digər siniflərdən olan aktivləri homogen borcalanlar qruplarına GKZ-ni kreditlərin daxili və xarici xüsusiyyətlərinin birləşməsi əsasında məcmu şəkildə hesablayır

GKZ ehtiyatı aktivin müddəti ərzində yaranması gözlənilən kredit zərərlərinə əsaslanır. Lakin əmələ gəldiyi andan kredit riskində əhəmiyyətli artım olmadığı hallarda ehtiyat 12 aylıq gözlənilən kredit

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Mənatı ilə)

zərərində əsaslanır. 12aGKZ hesabat tarixindən sonra 12 ay ərzində mümkün olan maliyyə alətləri ilə bağlı öhdəliklərin yerinə yetirilməməsindən irəli gələn GKZ-dən ibarətdir.

Hər hesabat dövrünün sonunda Şirkət, maliyyə alətinin qalan müddəti üzrə öhdəliklərin yerinə yetirilməməsi riskindəki dəyişiklikləri nəzərdən keçirməklə, maliyyə aləti üzrə kredit riskinin ilkin tanınmadan sonra əhəmiyyətli artıb-artmamasının qiymətləndirilməsi siyasətini tətbiq etmişdir. Yuxarıdakı prosesə əsaslanaraq, Şirkət kreditləri aşağıdakı kimi qruplaşdırılır:

Mərhələ 1:	İlk tanınandan bəri kredit riskində artım göstəriciləri olmayan kreditlər. Faiz gəliri məcmu məbləğə hesablanır. Ehtiyatlar 12 aylıq GKZ üzərindən ölçülür.
Mərhələ 2:	Kredit riskində əhəmiyyətli artım olmuş kreditlər. Faiz gəliri məcmu məbləğə hesablanır. Ehtiyat ömürlük GKZ üzərindən ölçülür.
Mərhələ 3:	Əhəmiyyətli riskə sahib dəyərsizləşmiş hesab olunan kreditlər. Faiz gəliri xalis məbləğə hesablanır. Ehtiyat ömürlük GKZ üzərindən ölçülür.
AYKD:	Alınmış və ya yaranmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri (AYKD) ilkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləridir. AYKD aktivləri ilkin tanınmada ədalətli dəyərlə qeydə alınır və faiz gəliri sonradan krediti nəzərə almaqla düzəliş edilmiş EFD əsasında tanınır. GKZ yalnız gözlənilən kredit zərərlərində sonradan dəyişiklik baş verəndə tanınır və ya ləğv edilir.

Coğrafi konsentrasiya

Rəhbərlik həmçinin qanunvericilik və tənzimləmə sahəsindəki risklərin idarə edilməsinə və bu risklərin Şirkətin fəaliyyətinə təsirinə nəzarət edir. Bu nəzarət mexanizmi Şirkətə Azərbaycan Respublikasındakı investisiya mühitinin dəyişməsindən yaranan ehtimal edilən zərərləri minimal həddə salmağa şərait yaradır. Aktiv və öhdəliklərin coğrafi konsentrasiyası aşağıdakı cədvəldə göstərilir:

	Azərbaycan Respublikası	İƏİT ölkələri	Digər ölkələr	31 dekabr 2022-ci il
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	64,238	-	-	64,238
Banklarda yerləşdirilmiş müddətli depozitlər	-	-	-	-
Müştərilərə verilmiş kreditlər	971,676	-	-	971,676
Digər maliyyə aktivləri	149,500	-	-	149,500
Cəmi maliyyə aktivləri	1,185,414	-	-	1,185,414
Maliyyə öhdəlikləri				
Digər maliyyə öhdəlikləri	243,336	-	-	243,336
Cəmi maliyyə öhdəlikləri	243,336	-	-	243,336
XALIS MÖVQE	942,078	-	-	942,078

	Azərbaycan Respublikası	İƏİT ölkələri	Digər ölkələr	31 dekabr 2021-ci il
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	1,446,809	-	-	1,446,809
Banklarda yerləşdirilmiş müddətli depozitlər	-	-	-	-
Müştərilərə verilmiş kreditlər	129,599	-	-	129,599
Digər maliyyə aktivləri	41,060	-	-	41,060
Cəmi maliyyə aktivləri	1,617,468	-	-	1,617,468
Maliyyə öhdəlikləri				
Digər maliyyə öhdəlikləri	159,060	-	-	159,060
Cəmi maliyyə öhdəlikləri	159,060	-	-	159,060
XALIS MÖVQE	1,458,408	-	-	1,458,408

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Mənatı ilə)

Likvidlik riski

Likvidlik və faiz dərəcəsi riskləri üzrə təhlillər aşağıdakı cədvəldə qeyd olunur. Cədvəllər aşağıdakı məqamları əks etdirir:

	Orta çəkili effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən çox	31 dekabr 2022-ci il Cəmi
Maliyyə aktivləri							
Müştərilərə verilmiş kreditlər	26.56%	-	213,083	666,896	91,697	-	971,676
Cəmi faiz gəliri yaradan aktivlər			213,083	666,896	91,697	-	971,676
Pul vəsaitləri və onların ekvivalentləri		64,238	-	-	-	-	64,238
Banklarda yerləşdirilmiş müddətli depozitlər		-	-	-	-	-	-
Digər maliyyə aktivləri		149,500	-	-	-	-	149,500
Cəmi maliyyə aktivləri		213,738	213,083	666,896	91,697	-	1,185,414
Maliyyə öhdəlikləri							
Borc alınmış vəsaitlər	0.00%	-	-	-	-	-	-
Cəmi faiz xərci yaradan öhdəliklər							
Digər maliyyə öhdəlikləri		243,336	-	-	-	-	243,336
Cəmi maliyyə öhdəlikləri		243,336	-	-	-	-	243,336
Likvidlik boşluğu		(29,598)	213,083	666,896	91,697	-	942,078
Faiz dərəcəsi boşluğu		-	213,083	666,896	91,697	-	971,676
Məcmu faiz dərəcəsi boşluğu		-	213,083	879,979	971,676	971,676	

BANK OLMAYAN KREDIT TƏŞKİLATI "AZKREDIT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Orta çəkili effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən çox	31 dekabr 2021-ci il Cəmi
Maliyyə aktivləri							
Müştərilərə verilmiş kreditlər	26,56%	5,824	17,471	69,886	36,418	-	129,599
Cəmi faiz gəliri yaranan aktivlər		5,824	17,471	69,886	36,418	-	129,599
Pul vəsaitləri və onların ekvivalentləri		1,446,809	-	-	-	-	1,446,809
Banklarda yerləşdirilmiş müddətli depozitlər		-	-	-	-	-	-
Digər maliyyə aktivləri		41,060	-	-	-	-	41,060
Cəmi maliyyə aktivləri		1,493,693	17,471	69,886	36,418	-	1,617,468
Maliyyə öhdəlikləri							
Borc alınmış vəsaitlər	0.00%	-	-	-	-	-	-
Cəmi faiz xərci yaranan öhdəliklər		-	-	-	-	-	-
Digər maliyyə öhdəlikləri		159,060	-	-	-	-	159,060
Cəmi maliyyə öhdəlikləri		159,060	-	-	-	-	159,060
Likvidlik boşluğu		1,334,633	17,471	69,886	36,418	-	-
Faiz dərəcəsi boşluğu		5,824	17,471	69,886	36,418	-	-
Məcmu faiz dərəcəsi boşluğu		5,824	23,295	93,181	129,599		

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Mənatı ilə)

Bazar riski

Bazar riskinə faiz dərəcəsinə, xarici valyuta məzənnələrində və qiymətləndirmədəki dəyişmələrdən yaranan və Şirkətin məruz qaldığı risklər aiddir. Şirkətin cari dəyişmələr, maliyyə bazarları və ümumilikdə iqtisadi vəziyyət üzrə təhlil aparmaqla risklərə nəzarət edir.

Faiz dərəcəsi riski

Aşağıdakı cədvəl "risk göstəricisinin ehtimal edilən mümkün dəyişməsi" üsulu ilə hesablanmış və faizlərin dəyişməsinə Şirkətin həssaslığını təqdim edir. Bu dəyişikliklərin həddi rəhbərlik tərəfindən təyin edilir və onlara təqdim edilən risk hesabatlarında öz əksini tapır.

Mənfəət vergisindən əvvəlki mənfəətə təsiri:

	31 dekabr 2022-ci il tarixinə Faiz dərəcəsi +1%	31 dekabr 2022-ci il tarixinə Faiz dərəcəsi -1%	31 dekabr 2021-ci il tarixinə Faiz dərəcəsi +1%	31 dekabr 2021-ci il tarixinə Faiz dərəcəsi -1%
Maliyyə aktivləri:				
Müştərilərə verilmiş kreditlər və avanslar	9,717	-9,717	1,296	(1,296)
Maliyyə öhdəlikləri:				
Borç alınmış vəsaitlər	-	-	-	-
Mənfəət vergisindən əvvəlki zərərə xalis təsiri	9,717	-9,717	1,296	(1,296)

Xarici valyuta riski

Məzənnə fərqlərindən asılı olaraq maliyyə alətinin dəyərindəki dəyişmələr xarici valyuta riski adlanır. Şirkətin maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti mövcud valyuta məzənnələrinin dəyişməsi zamanı belə risklərin təsirinə məruz qalır.

Şirkətin xarici valyuta məzənnələrinin dəyişməsi zamanı məruz qalacağı risklər aşağıdakı cədvəldə təqdim edilmişdir:

	AZN	ABŞ dolları	Avro	31 dekabr 2022-ci il Cəmi
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	64,238	-	-	64,238
Banklarda yerləşdirilmiş müddətli depozitlər	-	-	-	-
Müştərilərə verilmiş kreditlər	971,676	-	-	971,676
Digər maliyyə aktivləri	149,500	-	-	149,500
Cəmi maliyyə aktivləri	1,185,414	-	-	1,185,414
Maliyyə öhdəlikləri				
Digər maliyyə öhdəlikləri	243,336	-	-	243,336
Cəmi maliyyə öhdəlikləri	243,336	-	-	243,336
AÇIQ VALYUTA MÖVQEYİ	942,078	-	-	942,078

BANK OLMAYAN KREDİT TƏŞKİLATI
"AZKREDİT" ASC

İLKİN MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan manatı ilə)

	AZN	ABŞ dolları	Avro	31 dekabr 2021-ci il Cəmi
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	365,768	599,417	481,624	1,446,809
Banklarda yerləşdirilmiş müddətli depozitlər	-	-	-	-
Müştərilərə verilmiş kreditlər	129,599	-	-	129,599
Digər maliyyə aktivləri	41,060	-	-	41,060
Cəmi maliyyə aktivləri	536,427	599,417	481,624	1,617,468
Maliyyə öhdəlikləri				
Digər maliyyə öhdəlikləri	159,060	-	-	159,060
Cəmi maliyyə öhdəlikləri	159,060	-	-	159,060
AÇIQ VALYUTA MÖVQEYİ	377,367	599,417	481,624	1,458,408

Xarici valyuta riskinə həssaslıq

Aşağıdakı cədvəl Şirkətin ABŞ dollarının və Avronun Azərbaycan manatına nisbətən məzənnəsində 10%-lik artım və ya azalmasına həssaslığını təhlil edir. 10% rəhbərlik tərəfindən xarici valyuta risklərini təhlil edərkən daxili risk hesabatlarında istifadə olunan həssaslıq dərəcəsidir və xarici valyuta məzənnəsinin dəyişməsinin Şirkətə təsirini təhlil rəhbərlik tərəfindən istifadə olunur.

Həssaslıq təhlili xarici valyutada olan monetar aktiv və öhdəliklərin hesabat tarixinə qalıq dəyərindən istifadə edir və bu dəyəri məzənnədəki 10%-lik dəyişiklik üçün uyğunlaşdırır. Əgər xarici ölkələrdə yerləşən müştərilərə verilmiş kreditlər və xaricdəki əməliyyatlar üzrə verilmiş kreditlər borc verənin və ya borc alanın valyutasında deyilsə bu məbləğlər də həssaslıq təhlilinə daxil edilir.

	31 dekabr 2022-ci il tarixinə		31 dekabr 2021-ci il tarixinə	
	AZN/USD	AZN/USD	AZN/USD	AZN/USD
	+10%	-10%	+10%	-10%
Vergidən əvvəl mənfəətə xalis təsir	-	-	59,586	(59,586)

	31 dekabr 2022-ci il tarixinə		31 dekabr 2021-ci il tarixinə	
	AZN/EUR	AZN/EUR	AZN/EUR	AZN/EUR
	+10%	-10%	+10%	-10%
Vergidən əvvəl mənfəətə xalis təsir	-	-	48,162	(48,162)

Qiymət riski

Qiymət riski bazar qiymətlərinin dəyişməsi nəticəsində bu dəyişikliklərin konkret qiymətli kağıza və ya onu yerləşdirən tərəfə məxsus amillərdən və ya bazarda alınıb-satılan bütün qiymətli kağızlara təsir göstərən amillərdən asılı olaraq maliyyə alətinin dəyərinin dəyişməsi ilə əlaqədar riskdir. Şirkət ümumi və ya xüsusi bazar dəyişmələrindən yaranan qiymət risklərinə məruz qalır.

Həssaslıq təhlilinin məhdudiyyətləri

Əvvəlki cədvəllərdə qeyd olunan təsirlər yalnız bir təxminin dəyişməsinə və bu zaman digər təxminlərin sabit qaldığını nəzərdə tutur. Reallıqda isə, təxminlər və digər faktorlar arasında korrelyasiya mövcuddur.

O da qeyd edilməlidir ki, bu həssaslıq münasibətləri xətti şəkildə deyil və bu nəticələri daha böyük və ya daha kiçik təsirləri ölçmək üçün interpolyasiya və ya ekstrapolyasiya etmək olmaz.

Həmçinin, həssaslıq təhlilində Şirkətin aktiv və öhdəliklərini mütəmadi olaraq idarə etməsi nəzərə alınmır. Əlavə olaraq, Şirkətin maliyyə vəziyyəti istənilən zaman faktiki bazar dəyişmələrinin nəticəsində dəyişə bilər. Məsələn, Şirkətin maliyyə risklərinin idarə olunması strategiyası, bazardakı dəyişikliklərdən

BANK OLMAYAN KREDİT TƏŞKİLATI "AZKREDİT" ASC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Mənatı ilə)

yaranan risklərə qarşı Şirkəti qorumağı qarşısına məqsəd qoyur. İnvestisiya bazarlarında müşayiət edilən düşmələr zamanı qiymətlər müəyyən həddin altına düşdükdə, rəhbərlik investisiyaların satılmasına, investisiya portfelinin strukturunun dəyişdirilməsinə qərar verə bilər və ya digər qoruyucu qərarlar qəbul edə bilər. Nəticədə, aktivlər bazar dəyəri ilə göstəriləndiyinə görə, təxminlərdə baş verən dəyişikliklər öhdəliklərə faktiki təsir göstərməyə bilər. Bu kimi hallarda öhdəlik və aktivlərin ölçülməsində istifadə edilən müxtəlif üsullar kapitalda böyük dəyişikliklər yarada bilər.

Yuxarıda göstərilən həssaslıq təhlilinin digər məhdudiyyətlərindən biri Şirkətin təxminlərinə görə ehtimal edilən riskləri təqdim etmək məqsədilə yalnız qısa müddətdə bazar dəyişmələri ilə əlaqədar proqnozlaşdırılması çətin olan fərziyyələrdən istifadə etməsidir; bu zaman təxmin edilir ki, bütün faiz dərəcələri eyni qaydada və istiqamətdə dəyişir.

21. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR VƏ QALIQLAR

24 sayılı "Əlaqəli tərəflər haqqında açıqlamalar" adlı BMHS-nın tələblərinə əsasən, əlaqəli tərəflər və ya əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakılardan ibarətdir:

- (a) Şirkətin birbaşa, dolayısı yolla və ya hər hansı bir üçüncü tərəf vasitəsilə nəzarət etdiyi, nəzarətində olduğu və ya bərabər nəzarət altında olduğu tərəflər (buraya ana şirkətlər, törəmə müəssisələr, eyni səviyyədə olan törəmə müəssisələr aiddir); Şirkətin fəaliyyətində marağı və bu fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı olan şəxslər; və Şirkətin fəaliyyətinə ortaqlar nəzarət həyata keçirən şəxslər;
- (b) Asılı müəssisələr – Şirkət tərəfindən fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərilə biləcək, lakin törəmə və ya birgə müəssisə olmayan tərəflər;
- (c) Şirkətin tərəf kimi çıxış etdiyi birgə müəssisələr;
- (d) Şirkətin və ya ana şirkətin idarə heyətinin üzvləri;
- (e) (a) və ya (d) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvləri;
- (f) (d) və ya (e) bəndlərində göstərilən şəxslər tərəfindən birbaşa və ya dolayısı yolla səsvermə hüquqlarının əhəmiyyətli hissəsini əlində cəmləşdirən nəzarətdə olan tərəflər, müəssisələr və birgə müəssisələr aiddir; və ya
- (g) İş müddəti bitdikdən sonra Şirkətin keçmiş işçiləri və ya Şirkətin əlaqəli olduğu şəxs tərəfindən alınacaq mükafatlar.

Ehtimal edilən hər hansı bir əlaqəli tərəfi nəzərə alarkən, əlaqənin təkcə hüquqi formasına deyil, həmçinin iqtisadi mahiyyətinə diqqət yetirilir.

31 dekabr 2022-ci il və 31 dekabr 2021-ci il tarixində bitən illər üzrə mənfəət və ya zərər və digər məcmu gəlir hesabatına daxil olan məbləğlər üzrə əlaqəli tərəflərlə aşağıdakı qalıqlar olmuşdur:

	31 dekabr 2022-ci il tarixində bitən il üzrə		31 dekabr 2021-ci il tarixində bitən il üzrə	
	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ
Qeydlər				
Əmək haqqı və işçilərlə bağlı digər xərclər		968,706		826,890
- İşçilərə qismüddətli ödənişlər	140,702		103,662	

BANK OLMAYAN KREDİT TƏŞKİLATI
“AZKREDİT” ASC

İLKİN MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan manatı ilə)

22. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Hesabat tarixindən sonra açıqlanma üçün heç bir əhəmiyyətli əməliyyat qeydə alınmamışdır.